

Bu həftə uşaqların Beynəlxalq Müdafiəsi Günü - 1 İyunu qeyd etdi. Dünyada haqları pozulan, zorakılığa məruz qalan, təcavüzə uğrayan milyonlarla uşaq olduğu halda, bu günün qeyd edilməsi necə təzadlıdır, deyilmi? Yalnız sənədlərdə müdafiə edilən uşaq hüquqları əslində, necə, niyə pozulur? Mühəribə görən, işğala məruz qalan, ərazisinə təcavüz edilən Azərbaycanın uşaqlarına qarşı edilən vəhşilikləri niyə dünya görmədi?



muş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazilli kəndindən götürülmüş girovların

O işgəncələr zamanı qətlə yetiridikləri 613 nəfər Xocalı sakininin 63 nəferini azaşlı uşaqlar təşkil edirdi.



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Qarabağ müharibəsinin böyüüməyən uşaqları və ya uşaq hüquqlarına nəzirə

Qarabağın kimsəsiz qalan uşaqları

Azərbaycan öz müstəqillik tarixinə 2 ağır mühəribə sıçıdır. Zorakı, mecbur qalaraq. Mühəribə bizim dövlətimiz üçün ən sonuncu yol idi, başqa ölkənin ərazisine təcavüz isə heç vaxt qəbul edilməyib. I Qarabağ Mühəribəsində ölkəmizə təcavüz edildikdən 30 il sonra II Qarabağ Mühəribəsi ile ədaleti bərqərar etdi Azərbaycan. Lakin hər iki mühəribədə düşmən şərəfsizliyi ucbatından zərər görən, öldürülən, şikət qalan uşaqlar da oldu. Azərbaycan əsgərinin I Qarabağ mühəribəsində gülə atmadığı düşmən balaları böyüküb o əsgərlərin balasına, nəvəsinə gülə atdı.

I Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları arasında uşaqlar çox olub. I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxsən 71 nəfəri uşaqlar olub. Ermənistən əsir götürdüyü uşaqların saxlanılması faktını beynəlxalq teşkilatlardan gizlədərək, onların sonrakı taleyi barədə indiyə kimi məlumat vermır.

Ermənistən Azərbaycanın işgal etdiyi ərazilərdə girov götürdüyü uşaqlardan 168-i əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti neticəsində azad edilib. Bu uşaqlar arasında Xocalıdan olanlar da çox idi. Amma uşaq ikən girov götürülen xeyli xocalılı uşaqın taleyi hełə də qaranlıq olaraq qalır. Xocalı şəhərinin işğalı zamanı bir gecədə vehsi qətləmənin qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlar id. Xocalı faciəsi zamanı 25 uşaq hər iki valideynini itirib. Erməni vandallarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə həmişəlik əlil olub.

Ermənin ermənilik etməsi

1992-ci ildə Xocavənd rayonunun işğalı zamanı ermənilər Qarabağlı kəndindən girov götürüldək 117 nəfər dinc sakini Xankəndinə apararkən yolda onların 76 nəfərini gülələmisi. Onlardan 20 nəfəri 10-12 yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar idi. Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda tutul-



40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağı 29 nəfəri yerindəcə öldürülmüşdə, cəsədlərə ağılalmaz vandallıqla işğəncə verilmişdi.

Kəlbəcər rayonunun "Tunel" adlanan yerində gülələnən və yarısı uşaq olan dinc sakinləri yüksək təcavüz edənlər, yeniyetmə qızları buz kimi soyuq fevral gecəsində çılpaq soyundurub qarın üstündə zorlayanlar, ağladı deye anasının quca-

Hamilə qadının qarnını bıçaqla yararaq körpəni çıxarıb itlər yedirən, gülələdikləri anasının döşünü kəsib ağlayan körpəsinin ağızına qoyan ermənilər tarixin qanlı şəhəflərindən öz eməllerini necə siləcəklər? Atasını ağaca bağlayıb gözünün önünde balasına təcavüz edənlər, yeniyetmə qızları buz kimi soyuq fevral gecəsində çılpaq soyundurub qarın üstündə zorlayanlar, ağladı deye anasının quca-

ğından alıb avtomat süngüsünə keçirdikləri uşaqları tikə-tikə doğrayanlar, günahsız uşaqları demir boruya doldurub ağızını qaynaq edən əməllerinin cəzasını necə çəkəcəklər?

1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azaşlı uşağı iri diametrlı boruya dolduraraq, hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uğurumdan dərəyə ataraq, körpələri amansızlıqla qətlə yetiriblər. 1988-

Ermənilər Xocalıda uşaqlara qarşı etdikləri vəhşilikləri özləri də etiraf ediblər. Qəddarlığı, vəhşiliyi ilə ad qazanmış Zori Balayanın 1996-ci ildə yazdığı "Ruhumuzun dirilməsi" kitabı 260-262-səhifələrində yazılınlar insanın dəmərində axan qanını dondurur:

"...Mən və Xaçatur onların saxlandığı zırzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi üçün



ci ildə Karakilsə-Pembək mahalında 70-ə yaxın 5-12 yaşlarındakı uşaqları yene boruya dolduraraq, hər iki tərəfini bağlayıblarmış. Qətləmənin üstünü 1988-ci ilin dekabrında baş verən zəlzəle zamanı köməyə gələn fransız xilasidicilər açıblar.

Uşaqların başını diri-dirisi kəsən, körpələrin başına mismar çalan, yere uzadıb üstlərindən tənklə keçdikləri azaşlılarının işğəncəsindən zövq alan yırtıcıları niyə tanımadi dünya? Böyük meydanda, qızıldan saraylarda, bahalı kresloşlarda, dəyirmi masalarda "hüquq", "azadlıq", "insan haqları" deyə bar-bar bağırınlardır bunları görmürdü? Xocalının ərşə yayılan nəlesi niyə eşidilmədi 30 il?

Balayanın qandonduran etiraf kitabı

ölmüş atasının dərisini qoparıb ağızına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən 7 dəqiqədən sonra uşaq qan itkisindən öldü. Mən birinci dərəcəli həkim kimi humanistəm, ona görə də uşaqın başına getirdiyim zülmərdən xoşbəxtlik hiss elemirdim. Lakin daxilən sevinirdim... Xaçatur uşaqın cəsədini təkə-tikə doğradı və itlər yem kimi atdı.

Həmin axşam biz daha 3 türk törəməsinin başına həmin oyunu açıqı. Mən patriot, vətəndaş, erməni borcunu yerinə yetirirdim. Xaçaturun və digərlərinin gözlərində mən güclü qısa mübarizəsi gördürüm. Sonra mayor Suren mənə dedi ki, biz vəhşi deyilik, lakin soyuqqanlı olmaliyiq.

Ardı Səh. 6

Qarabağ müharibəsinin böyüməyən uşaqları və ya uşaq hüquqlarına nəzirə



Əvvəli-Səh-5

Türk cəlladların əlinde qətle yetirilən ermənilərin ruhları sakitləşib, şad olmalıdır. Ertəsi gün biz kilsəyə getdik. Orada 1905-ci ildə ölen ermənilərin ruhlarına dua oxuduq və dünən gördüyüümüz, törendiyimiz vəhşiliklərə görə Allahdan bizi bağışlaşmasını istədik..."

II Qarabağ müharibəsinin günahsız qurbanları

Nə I Qarabağ Müharibəsindən sonra, nə də müharibə olmadığını iddia etdikləri atəşkəs dövründə dinc durmadı qanıçənlər. Gah partiliyici qoymuşları oyuncqla, gah zəhərli su ilə, gah atlıqları bomba ilə, gah da gülləbaran etdikləri evlərdə günahsız körpələrə qızıldılar. Füzuli rayonunun Alxanlı kəndində, öz evinin qarşısında, nənəsinin qucağında erməni vəhşiliyinin qurbanı olan 2 yaşlı Zəhra hansı günahın sahibi idi? Çayda tapdıığı oyuncağı evə getirib oynayan, içindəki partiliyicinin partlamasından ölen Aygün kimə nə etmişdi? Tovuzda 13 yaşlı Ramil biçənəkden ot gətirməyə getmişdi sadəcə, gülləledilər.

İkinci Qarabağ müharibəsi zamanı da atlıqları raketlərlə nə qədər uşaqın həyatına son qoyular. Naftalanın Qaşaltı kəndində 12 yaşlı Şəhriyar Qurbanov və onun 14 yaşlı bacısı Fidan Qurbanova ermənilərin gülləbaran etdikləri evlərində can verdiler, Ağcabədi rayonunun Taynaq kəndinin atəşə tutulması nəticəsində 14 yaşlı Fərid İsgəndərov həlak oldu, Gəncəyə endirilən raket zərbələri 6 uşaqın ölümünü səbəb oldular. 11 yaşlı Orxan Xəlli, 6 yaşlı Məryəm Xəlli, bir yaşlı Medine Şahnezərli, 10 aylıq Nərin Xalıqova, 15 yaşlı Nigar Əsgərova, vətəni Azərbaycana bibisi ilə qalmaq üçün gələn 13 yaşlı Rusiya vətəndaşı Artur Mayakov... Dünyə onlara qarşı edilən ədalətsizliyə niye səs çıxmadı? Bəs onların haqqı, hüququ niye müdafiə edilmədi?

Terter rayonunun Kəbirli kəndinə raket hücumu nəticəsində 16

yaşlı Orxan İsmayılov, Bərdə rayonunun Qarayusifli kəndinin atəşə tutulması zamanı 7 yaşlı Aysu İsgəndərova, Bərdə rayonunun Yeni. Ayrıca kəndinin atəşə tutulması nəticəsində 16 yaşlı Şahmalı Rəhimov qətl edildi. Tərtər rayonunun Həsənqaya kənd sakini, 16 yaşlı Turanə Həsənova, Ağdamın Şıxlardan kəndi istiqamətində erməni snayperinə tuş gələn Orta Qərvənd kənd sakini 9



yaşlı Fariz Bədelov, Tovuzun Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qırğının işe düşməsi nəticəsində Aygün Şahmalıyeva qətl edilərkən harada iddi haqq-ədalət?

Bütün bunların fonunda nə I Qarabağ Müharibəsində, nə də II Qarabağ müharibəsində Azərbaycan döyüşçüləri 1 nəfər də erməni uşaqına güllə atmayıb, zərər vermeyib. Uşaqların milliyyəti, dini, irqi, düşmənliyi əhəmiyyətli deyil bizim üçün, bir heqiqət var - uşaq günahsızdır. Hər nə qədər erməni uşaqları bize qarşı düşmən, nifret içinde böyüdülsə də, yenə də heç bir azərbaycanlının düşmən uşaqına qarşı zorakılıq etməyə əli qalxmaz.

Uşaqlar öldürüləməsin, güldürülsün!

20 ildir yazan biri kimi bəzən çətinlik çəkirmə sözləri seçməyə, kəlmələri yazıya düzənməyə. Boğularaq, boğazım düyününə rək, qəhərdən udquna-udquna yazıram bəzi yazıları. İçində uşaqların-ən məsumlarının, ən təmizlərin, ən günahsızların yaşadığı dünyamızı nə halə, nə vəziyyətə gətirib çıxardı insanlar... Bəzən yazılarının bağırıldığı, qışqırlığını hiss edirem, cünki elə mövzular var ki, bağıraraq eşitdirmek isteyirsən, yazarəq yox. O yazıların yükü çiyini-mi əzir, yazacaqlarının bütün ağrısını, acısını, öldürülən uşaqların əzabını, valideynlərinin çərəsizliyini ifadə edə bilmedikdə, sözər aciz qalandı, kəlmələr çərəsiz olanda mən də çərəsiz qalıram...

İnsanlar üçün dünya getdikcə cəhənnəmə çevrilir, müharibələr, xaos, qarşidurma, epidemiyalar... Uşaqların zorlandığı, təcavüz edildiyi, oğurlandığı, istismar edildiyi, qul kimi işlədildiyi bir dünya kimin nəyinə lazımdır ki? Müharibələrdə öldürülən günahsız uşaqların ahi həkk olub dünyyanın divarlarına, hərdən eşidirəm mən. Müharibə qan deməkdir, ölüm deməkdir, ağrı deməkdir, bayati deməkdir, dünya böyük bir müharibə meydani deməkdir mənə görə. Kime lazımdır ki bu cür dünya? Qan qoxuyan, ölüm iylemən...

Bütün insanların bir diləyi olmalıdır mənəcə. Dünyada müharibələr dayanınsın, uşaqlar odun-alovun içindən yox, gülcükə bağıclarından keçsin. Bütün insanlar bunun üçün çalışmalıdır, dünyadan dəyişməsi mütləqdir, qəciniilməzdir. Məhv labüddür, yoxsa...

Lale Mehrali

